

Ümumi məlumat:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Tələbə Gənclər Təşkilatı tələbə gənclər arasında tərbiyə və idman-sağlamlıq tədbirlərinin, mədəni-kütləvi işlərin, mənəvi, estetik, ideya-siyasi, əmək tərbiyəsi vəzifələrinin həyata keçirilməsini, tələbələrin asudə vaxtının səmərəli tətbiqinə bağlı vəzifələrini həyata keçirənticə təşkilatdır. Filialın Tələbə Gənclər Təşkilatının idarə heyəti 21 nəfərdən ibarətdir və hər tədris ilində tərkibcə yeniləşdirilir. 04 oktyabr 2018-ci il tarixində təşkilatın XIII hesabat konfransında aşağıdakı tərkibdə yeni idarəetmə Şurası seçilmişdir.

Hal-hazırda TGT-nin idarə heyəti aşağıdakı tərkibdə fəaliyyət göstərir

Ramin Rəhimov Çingiz oğlu - "İbtidai sinif müəllimliyi" ixtisası, II kurs tələbəsi - sədr

Fəxri Cəmilov Bahadır oğlu - "Tarix-coğrafiya müəllimliyi" ixtisası, III kurs tələbəsi, sədr müavini

Günay Xəlilova Rövşən qızı - "Təhsildə sosial-psixoloji xidmət" ixtisası, III kurs tələbəsi, sədr müavini

Hülya Qədirbəyova Sahib qızı - "Tarix-coğrafiya müəllimliyi" ixtisası, II kurs tələbəsi, üzv

Sevinc İbrahimli Munis qızı - "Təhsildə sosial-psixoloji xidmət" ixtisası, III kurs tələbəsi, üzv

Aysel Abdullayeva Sərvər qızı - "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" ixtisası, II kurs tələbəsi, üzv

Nüranə İsmayılova Rafiq qızı - "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" ixtisası, III kurs tələbəsi, üzv

Eltac MüslümzadəVahid oğlu - "Təhsildə sosial-psixoloji xidmət" ixtisası, III kurs tələbəsi, üzv

Vüsal Qasımzadə Vidadi oğlu - "İbtidai sinif müəllimliyi" ixtisası, II kurs tələbəsi, üzv

Ləman QasımovaYaşar qızı - "Fransız dili müəllimliyi" ixtisası, II kurs tələbəsi, üzv

Yavərli Adəm Azər oğlu - "Tarix-coğrafiya müəllimliyi" ixtisası, III kurs tələbəsi, üzv

Şəbnəm İsayeva Eldəniz qızı - "Tarix-coğrafiya müəllimliyi" ixtisası, II kurs tələbəsi, üzv

Nahid Səfərəliyev Naib oğlu - "İngilis dili müəllimliyi" ixtisası, II kurs tələbəsi, üzv

Aynurə Rüstəmli Vasif qızı - "İngilis dili müəllimliyi" ixtisası, II kurs tələbəsi, üzv

Aytac Məmmədova Arzu qızı - "Riyaziyyat və informatika müəllimliyi" ixtisası, III kurs tələbəsi, üzv

Nübar Qismətova Elsevər qızı - "Riyaziyyat və informatika müəllimliyi" ixtisası, III kurs tələbəsi, üzv

Həsənəli Hüseynov Şaiq oğlu - "İngilis dili müəllimliyi" ixtisası, II kurs tələbəsi, üzv

Aytən Fətəlizadə Samir qızı - "Təhsildə sosial-psixoloji xidmət" ixtisası, I kurs tələbəsi, üzv

Məhbubə İbrahimli Munis qızı - "Təhsildə sosial-psixoloji xidmət" ixtisası, I kurs tələbəsi, üzv

Ziynət Elməddinzadə Nəzər qızı - "Məktəbəqədər təlim və tərbiyə" ixtisası, II kurs tələbəsi, üzv

Aişənur İsmayılova Rafiq qızı - "İbtidai sinif müəllimliyi" ixtisası, II kurs tələbəsi, üzv

Təşkilatın strukturuna 5 nəfərdən ibarət Təftiş Komissiyası, 6 departament və 6 klub daxildir.

ADPU-nun Şəki filialının Tələbə Gənclər Təşkilatı Təhsil Nazirliyinin "Bir" Tələbə Könüllü Layihəsində, habelə ATGTİ-nin layihələrində iştirak edir.

FƏALİYYƏTİ:

Tələbə-Gənclər Təşkilatı filialda müstəqil fəaliyyət göstərən çəvik təşkilatdır. O, Şəki şəhər Gənclər və İdman idarəsi ilə sıx əməkdaşlıq əsasında fəaliyyət göstərir.

Təşkilatın 2018-2019-cü tədris ilinin iş planında 41 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuş və onların hər biri ardıcılıqla icra olunur. Həmin tədbirlər aşağıdakılardır:

- TGT idarə heyətinin və üzvlərinin ay ərzində ən azı 2 (iki) dəfə toplantısını keçirmək;
- I kursa qəbul olunmuş tələbələrlə filialın professor-müəllim heyətinin görüşünü təşkil etmək;
- I kurs tələbələri arasında anket sorğusu keçirmək və onların TGT-yə üzvlüyə qəbul etmək;
- “Beynəlxalq Sülh Günü” ilə əlaqədar tələbələrlə konfrans keçirmək;
- 5 oktyabr – Müəllimlər günü və 18 oktyabr – Müstəqillik gününə həsr edilmiş disput-görüşün keçirilməsi;
- Tələbələr arasında daxili nizam-intizam qaydaları ilə bağlı izahat işlərinin aparılması;
- Filialın Tələbə Gənclər Təşkilatının illik hesabat konfransının keçirilməsi və İdarəetmə Şurasının yeni tərkibinin seçilməsi;
- Azərbaycan Respublikasının Parlamentinə seçkilərlə əlaqədar namizədliyi irəli sürülmüş şəxslərlə tələbələrin görüşlərinin keçirilməsi;
- “Elm cəmiyyətin günəşidir” devizi altında intellektual yarışmanın keçirilməsi;
- “Azərbaycan kinoları həftəsi”nin keçirilməsi;
- Şəki şəhərindəki “H.Əliyev Mərkəzi”ndə tələbələrin H.Əliyev irsi ilə tanışlığını təşkil etmək;
- 12 noyabr – Konstitusiya və 17 noyabr Milli Dirçəliş gününə həsr olunmuş dəyirmi masanın təşkili;
- “Qloballaşan dünyada gənclərin inteqrasiyası” mövzusunda tələbələr arasında disput keçirmək;
- 1 dekabr – Ümumdünya QIÇS-lə mübarizə gününə həsr olunmuş debat və müzakirənin keçirilməsi;;
- Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş anım gününün qeyd edilməsi;
- “İ.Əliyevin daxili və xarici siyasəti H.Əliyev siyasi kursunun davamıdır” mövzusunda elmi konfransın keçirilməsi;
- Şəki şəhərində yerləşən 1 saylı uşaq evinə səfərlərin təşkili ; uşaqlarla görüş və hədiyyələrin təqdim edilməsi;
- Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün qeyd olunmasına həsr olunmuş konfransın keçirilməsi;
- “Yeni il” münasibəti ilə bədii gecə və musiqili-əyləncəli tədbirin keçirilməsi;
- 20 Yanvar faciəsinə həsr olunmuş şeir, rəsm, hekayə müsabiqəsinin təşkili və stendin hazırlanması;
- 20 Yanvar faciəsinə həsr edilmiş tədbirin keçirilməsi;
- Şəhərin tanınmış ziyalıları ilə görüşün təşkili;
- Tələbələrin əl işlərindən ibarət sərginin təşkili;
- 2 fevral- Gənclər gününə həsr olunmuş dəyirmi masanın keçirilməsi;
- “Kim?Harada?Nə zaman?” yarışlarını təşkil etmək;
- “Xocalı” soyqırımına həsr olunmuş universitetdaxili esse və rəsm müsabiqəsinin keçirilməsi;
- Qruplararası tennis, şahmat və s. yarışların keçirilməsi;
- Şəki şəhərində keçirilən mədəni-kütləvi və dövlət tədbirlərində tələbə-gənclərin iştirakını təşkil etmək;
- “8 Mart”-Beynəlxalq qadınlar gününə həsr olunmuş “Qadın hüquqları” mövzusunda tələbələrin ekspertlə görüşü;
- Novruz bayramına həsr edilmiş “Novruz xonça müsabiqəsi”nin və konsert proqramının təşkili

- “31 Mart” Azərbaycanlıların soyqırımını ilə əlaqədar tədbirin keçirilməsi;
- Orta məktəb şagirdləri ilə universitet tələbələrinin görüşünün təşkili;
- Universitetdaxili qruplararası futboll çempionatı;
- Şuşanın və Laçının işğalına həsr edilmiş inşa müsabiqəsi;
- 9 may – Faşizm üzərində qələbənin 74-ci ildönümünə həsr olunmuş Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşün keçirilməsi;
- Ulu öndər H.Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi;
- “Respublika günü”nə həsr olunmuş disput-görüşün təşkili;
- TGT-nin yekun konfransının keçirilməsi;
- 15 iyun - “Qurtuluş günü”nə həsr olunmuş disput-görüşün təşkili;
- “Məzun günü” münasibətilə konsert proqramının təşkili;
- Şəki şəhərində tələbə-gənclərin kollektiv gəzintisinin təşkili;

Filialın Tələbə Gənclər Təşkilatı hər il tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə Şəki şəhər Gənclər və İdman İdarəsi ilə birlikdə genişmiqyaslı tədbirlər keçirir, tələbə gənclərin sağlam həyat tərzinə yiyələnməsi, sağlamlığının qorunması sahəsində məqsədyönlü iş aparır. Hər tədris ilinin sonunda TGT-nin sədri təşkilatın illik fəaliyyəti haqqında filialın və Gənclər İdman idarəsinin rəhbərliyinə yazılı hesabat verir.

Bundan əlavə filialda TGT-nin işinə nəzarət üçün Təftiş komissiyası fəaliyyət göstərir. tərkibi 5 nəfər üzvdən ibarətdir:

Xumar Məmmədova Rüstəm qızı
Bəhruz Cəfərov İlqar oğlu
Dilbər Məmmədovadə Sabir qızı
Züleyxa Mirzəyeva Ramiz qızı
Ayxan Sədullazadə Adil oğlu